

# Ekologiya və ətraf mühitin mühafizəsi ümumxalq işidir

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir.

**Ümummilli Lider Heydər ƏLİYEV**

Evimizin karşısından su kanalı keçir. Onu təqribən 45-50 il önce tərəvəz sahələrinin və çay plantasiyalarının suvarılmasıdan ötrü qazıblar. Mənbəyini Xanbulançay su dəryaçasından götürən bu kanalın digər bir vəzifəsi isə sel sularını Xəzər dənizinə ötürməkdən ibarət olub. Yادimdadır, biz bir dəstə kənd uşağının isti yay günlərində suyu bum-buz və göz yaşı kimi dumdurulub. Olan bu kanalda cımməkdən doymazdıq. Bundan əlavə, kanaldan çıxan sıf, çeki, külmə kimi dadlı, lezzətli balıq növləri də neçə-neçə ailənin süfrəsinin bəzəyinə çevrilərdi. Çay plantasiyaları məhv edildikdən və sovxozi sistemi ləğv olunduqdan sonra bu su kanalı da özünün əsas funksiyalarını demək olar ki, itirmiş oldu. Yerli sakinlər məşət tullantılarını, süfrələrinin artığını, müxtəlif cür zir-zibili kanala tökməklə onun saf suyunu lılı, lehməye döndərdilər. İndinin özündə de bu proses davam etməkdədir: tekce sakinlər yox, hətta qəssabalar da kəsikləri heyvanın içalatını getirib kanala atırlar. Bir müdət sonra isə üfunet iyindən heç evin içinde de oturmaq olmur. Sözün düzü, mövcud vəziyyət barədə yerli icra strukturları və bələdiyyənin nümayəndələri də halidirlər. Amma nə faydası - heç kəs əməli bir tədbir görmür...

Öslində isə cirklenməyə məruz qalan tekce evimizin karşısından keçən su kanalı deyil. Azərbaycanın digər bölgələrində də əhali və ayrı-ayrı məssisələr tərəfindən çaylara və dənizə hər gün tonlarla məşət və sənaye tullantıları atılır. Neticə etibarı ilə çirkli su tədricən buxarlanır və daha sonra atmosferə qarışır. Bu isə torpaqların degradasiyaya uğramasına və şoranlaşmasına, karbohidrogenlərin və digər zərərlə maddələrin nəfəs yolları ilə insan organizimini keçərək bronxit, katar, pnevmoniya və xərçəng kimi qorxulu xəstəliklərin baş vermesinə səbəb olur. Birleşmiş Millətlər Təşkilatının məlumatına görə, xərçəng xəstəliyinin səbəblərinin 60-90%-i məhz ətraf mühitin, o cümlədən suyun cirkənləndirilməsi ilə bağlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, ölkə üzrə təkce Abşeron yarımadasında antropogen təsirlər nəticəsində cirkənləmiş ərazilərin ümumi sahəsi 33,3 min hektardır ki, bunun da 10,6 min hektar neft və neft məhsulları ilə cirkənləmeye məruz qalıb. Bundan başqa, yarımadada 3325 hektar ərazini əhatə edən tullantı və lay suları ilə cirkənləmiş 200-a qədər göl və gölməçələr də mövcuddur.

Bəs görəsən suyu cirkənlər, murdarlayan şəxslərin onun insan həyatındaki əvəzsiz yeri barəsində hər hansı məlumatı varmı? Hər halda qısaca da olsa

bu haqda söz açmağı vacib həsab edirik.


Su insan həyatı üçün oksigendən sonra ən əhəmiyyətli element sayılır. İnsan yemək yemədən həftələrlə yaşaya bildiyi halda, susuz isə ancaq bir neçə gün yaşaya bilər. Qanın 92%-ini, sümüklərin 22%-ini, beynin və əzələlərin 75%-ini su təşkil edir.

Cəmiyyətin inkişaf tempindən asılı olaraq insan özünün müxtəlif tələbatlarının ödənilməsi üçün müxtəlif həcmələrdə su işlətmeli olur. Su, həmçinin sənaye müəssisələrinin işləməsində, əkinçilikdə, suvarmadə, nəqliyyatın inkişaf etdirilməsində, səhiyyə və turizmde əsas təbii komponent və həllədici təminat vasitəsi hesab olunur. Azərbaycanda şirin su ehtiyatları, xüsusi çay suları və yeraltı su mənbələrindən səmərəli istifadə edilərsə, ehtiyaclarımızı hələ uzun illər tam ödəye bilərik.

Amma çox təessüf ki, bir sıra yaşayış məntəqələrində içmeli su və suvarma suları ilə əlaqədar kifayət qədər problem yaşansaqdadır. Su obyektləri, yuxarıda qeyd etdiyimiz kimi, kanalizasiya və məşət tullantılarının yığılması zamanı istifadə olunur. Bütün bunlar isə öz növbəsində həm ətraf suların cirkənləməsinə, həm də ümumi sanitari sistemin korlanmasına gətirib çıxarır.

Ekologiya və ətraf mühitin, o cümlədən su hövzələrinin mühafizəsi konsepsiyası olduqca aktual məsələdir. Azərbaycanda təbiətin mühafizəsi məsələlərinin elmi həllinə hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən başlanılıb və bu, sonralar Azərbaycan SSR dövründə dövlət siyaseti səviyyəsinə qaldırılıb. Sovet hakimiyyəti illərində isə Azərbaycan ekoloji sınaq meydânına چərilib. Ölkəmiz müstəqillik qazandıqdan sonra iqtisadiyyatın bütün sahələrində ekoloji mühafizə amiliyənə diqqət artırılıb. Ekologiya üzrə yaradılmış bir çox özəl təşkilatlar - Təbiəti Mühafizə Cəmiyyəti, Yaşıl-lar Hərəkatı, Ekoloji İttifaq, Ekoloji Bərpa Mərkəzi və s. ətraf mühitin mühafizəsi sahəsində dövlət təşkilatlarına kömək etməklə yanaşı, təbii mühitin mühafizəsi və saqlanımdır. İstiqamətində məqsədönlü işlər görürlər. Artıq bütün elmi tədqiqat institutlarında ekoloji problemlərin həlli aparıcı fəaliyyət sahəsinə چərilib. Mövcud ekoloji problemləri həll etmək məqsədilə AMEA-nın Ekologiya və Coğrafiya institutlarında təbiəti mühafizə və ekologiya ilə bağlı şöbələr, Xəzər Mərkəzi, Bakı Dövlət Universitetində Ətraf mühitin mühafizəsi kafedrası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində müvafiq elmi təşkilatlar və digər qurumalar təşkil edilib.

İnsafən deyilməlidir ki, ekolo-



ji vəziyyətin sağlamlaşdırılması məqsədilə ölkəmizə postsovət dövründən miras qalmış mövcud su ehtiyatlarının cirkənləməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla cirkənləmiş torpaqların temizlənməsi, bərk sənaye və məşət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunmasının təmin edilmesi istiqamətində müvafiq işlər görülməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəlavasitə təşəbbüsü və iştirakı ilə son dövrlərdə bir sıra hüquqi normativ sənədlər, o cümlədən "Azərbaycan Respublikasının Su Məcəlləsi", "Bələdiyyələrin su təserrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunu, "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanunu Milli Məclis tərəfindən qəbul edilərək icra mexanizmine چərilib. Bundan əlavə, ekoloji fəlakətlərin qarşısının alınması, mövcud ekoloji problemlərin həll olunması və ekoloji duruma hər hansı mənfi təsirlərin məhdudlaşdırılması məqsədilə dövlətimiz tərəfindən möhkəm qanunvericilik bazası yaradılıb. Təsədüfi deyil ki, 18 mart 2009-cu il tarixdə ölkəmizdə referendum (ümumxalq səsvermesi) keçirilən zaman Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə belə bir bənd əlavə edilib: "Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş həddərdən artıq təhlükə törədə və ya zərər vura bilməz". Bu isə o deməkdir ki, bütün ölkə vətəndaşları, müəssisə və təşkilatlar, özəl qurumlar qanunvericilikdə müəyyən edilmiş ekoloji standart və normalara eməl etməyə borcludur. Əks təqdirdə, bu tələblərə riayət etməyən hüquqi və fiziki şəxslər üçün qanunvericilikdə ciddi inzibati, mülki və hətta cinayət məsuliyyəti nəzərdə tutulub. Bundan əlavə, hər kəs dərk etməlidir ki, təbiətin

ahəngdarlığını pozanlar, ona lüzumsuz zərbə vuranlar öz gələcəkləri üçün, gələcək nəslin saqlamlığı üçün məsuliyyət daşıyırlar.

Fikrimizcə, ictimai təbliğat vasitələrindən istifadə etməklə ölkə əhalisinin, xüsusən genç nəslin, o cümlədən məktəblilərin ekoloji cəhətdən savadlanması vacib şartlardır. Axi, yetişməkdə olan nəslimizə yaşıllıq, təmiz su, quşların oxuması, yerdəki bütün gözəlliklər lazımdır. Doğma yurdun təbətini, onun flora və faunasını qorumaq, yaşıllıq yaratmaq, ağaç ekmek və becərmək kimi vərdişlər uşaqlara hələ kiçik yaşlarından aşilanmalıdır. Nə yaxşı ki, ETSN-in müvafiq qurumları tərəfindən son dövrlərdə bu istiqamətə ardıcıl işlər görülməkdədir. Ölkənin ayrı-ayrı bölgələrində suyun əhəmiyyəti və ondan rasional istifadə barədə məlumat- maarifləndirmə aksiyalarının keçirilməsi, çayların və kanalların məcra və sahillərində təmizlik-abadlıq işlərinin aparılması, eləcə də sahillərin möhkəmləndirilməsi və eroziyanın qarşısının alınması məqsədilə ağacların əkilməsi, yaşıllıqların salınması məhz bu qəbilda.

O da qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəlavasitə sədriyli ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş ümumrespublikalı müşavirələrinin keçirilməsi, ətraf mühitə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin dənəsənətən daha səmərəli həlli məqsədilə müvafiq sərvətcəmələrin imzalanması, eləcə də 2010-cu ilin ölkə başçısı tərəfindən "Ekologiya il" elan edilməsi bu sahənin prioritət məsələlərə sırasına qaldırılmasına parlaq nümunədir.

**Ağaddin BABAYEV,**  
APA İnformasiya Agentliyinin bölgə müxbiri,  
[Lenkeran](#).

Məlum olduğu kimi, Azərbaycan əhalisinin içmeli su mənbələri sayılan Kür və Araz transsərhəd çaylarında ekoloji vəziyyətin gərginliyi bu gün ciddi problemə çevrilir. Respublika vətəndaşlarının 70 faızının içmeli su kimi istifadə etdiyi bu çaylar öz mənbəyini qardaş Türkiye ərazisindən götürür. Araz çayı Ermenistan və Iran ərazisindən, Kür isə Gürcüstəndən keçərək ölkəmizə daxil olur. Türkiye ərazisindən çay təmiz şəraitdə sərhədi keçəsə də, Ermenistan və Gürcüstəndən ərazisində çirkənləmələr yüksək faiz teşkil edir. Araz çayından isə Qacaran və Qafan mölibəndən dağ-mədən işlərinin bütün axıntıları, İrevanın və Tbilisini kanalizasiya suları bu çaylara buraxılır. ETSN-in müvafiq strukturun apardığı mütemadi monitoringlərin nəticəsinə görə, Ermenistan və Gürcüstəndən çirkənləməyə məruz qalan Kür-Araz transsərhəd çaylarındakı vəziyyət daha dəhşətlidir. Bu çaylar boyu yerleşən rayonlarımızın əhalisi uzun illərdən bəri lilli-palçıqlı suyu gəh zəy deyilən madde ilə, gəh da daşdan və suzbəkliklə içmək məcburiyyətində qalıb. Heç şübhəsiz ki, bu da lazımı tələbatı tam ödəmir.

Ela bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci ildən ölkədə "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması programının" icrası ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamdan ireli gələn vəzifələri isə ETSN çox feal şəkildə yerinə yetirək, Azərbaycanın rayonlarında, kənd və qəsəbələrində "Modul" tipli sutəmizləyici qurğular və xüsusi bulaq kompleksləri quraşdırır. Nazir Hüseyin Bağırov mətbuatı verdiyi açıqlamasında bildirib ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında su təmizləyici qurğuların ölkəmizdə istehsal təşkil edilib və 2014-cü ilde 40 minə yaxın əhalisi olan 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Nazir H. Bağırovun sözlərinə görə, yaxın illərdə ölkə üzre ümumilikdə 800 min əhali təmizləyici qurğular vəsítəsilə alınan sudan istifadə etmək imkanı qazanacaq.

Xəzərin suyunun təmizləməsi və ondan istifadə məsəlesi də ETSN-in gündəmində duran vəzifələrdəndir. Artıq Xəzər dənizi suyunun şirinləşdirilməsi üçün müvafiq qurğular quraşdırılmalıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Çilov adasında belə qurğuların quraşdırılması ilə ərazidə yaşayan əhali və orada fəaliyyət göstərən məssisələr həmin sudan istifadə etmək imkanı qazanıb.

Göründüyü kimi, ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi, su mənbələrinin cirkənləndirilməsinin alınması istiqamətində ardıcıl işlər görülməkdədir. Ölkənin ayrı-ayrı bölgələrində suyun əhəmiyyəti və ondan rasional istifadə barədə məlumat- maarifləndirmə aksiyalarının keçirilməsi, çayların və kanalların məcra və sahillərində təmizlik-abadlıq işlərinin aparılması, eləcə də sahillərin möhkəmləndirilməsi və eroziyanın qarşısının alınması məqsədilə yaşıllıqların salınması məhz bu qəbilda.

Göründüyü kimi, ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi, su mənbələrinin cirkənləndirilməsinin keçirilməsi, ətraf mühitə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin dənəsənətən daha səmərəli həlli məqsədilə müvafiq sərvətcəmələrin imzalanması, eləcə də 2010-cu ilin ölkə başçısı tərəfindən "Ekologiya il" elan edilməsi bu sahənin prioritət məsələlərə sırasına qaldırılmasına parlaq nümunədir.

**Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütəvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fon-dunun keçirdiyi müsabiqəyə təqdim edilir.**